

Yenidən “səhnəyə qayıdan” Hüseyin Ərəblinski

O, Azərbaycan teatrının fədailərindən idi. Ötən əsrin əvvəllərində cəhalət məngənəsində boğulan cəmiyyət üçün teatr ən qorxulu məkan idi. O isə aktyor idi, bu, odla oynamamaq demək idi. Hüseyin Ərəblinski Bakı qoçularının hədələrindən qorxub çəkinmədən ömrünü teatra həsr etdi.



Həmin vaxt ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırırdı. Təqib olunan teatr trupalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyin Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyə var idi. Həmkarlarının “sehirlü üzük” adlandırdığı bu üzük illərlə girov qalırdı.

Azərbaycanın ilk peşkar aktyoru və rejissor sayılan Hüseyin Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yətərinə iddi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər. Bütün bunlar bəlli həqiqətlərdir. Bu yazıda məqsədimiz heç də Hüseyin Ərəblinskinin ömr yoluna nəzər salmaq deyil.

Xalq yazıçısı Elçinin Hüseyin Ərəblinski sənətinə və onun simasında teatra hörmət və məhəbbətin ifadəsi olan “Sənətkarın taleyi” tamaşası bu günlərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirildi. Dramaturqun qeyd etdiyi kimi, bu, sırf bioqrafik əsər deyil. Pyesdəki Ərəblinski ömrünü Azərbaycan teatrının yaranmasına, inkişafına həsr etmiş sənət fədailərinin ümumiləşmiş obrazıdır. Görkəmli dramaturqumuz Elçin bu əsərlə Ərəblinskiyə müazzəm bir abidə ucaldıb.

Azərbaycan Respublikasının Xalq artisi İrana Tağızadənin quruluş verdiyi tamaşa da Ərəblinskinin Əməkdar artist Firdovsi Atakişiyev canlandırır. Biz səhnədə, sözün əsl mənasında, özünü dəlicəsinə teatra həsr etmiş Ərəblinskinin görürük. Onun sənətə vurgunuğu, teatr uğrunda fədakarlığı, şəxsi duyğuların fövqünə qalxan hiss və həyəcanları o qədər təbiidlər ki, bu enerji dalğası tamaşaçıya da sirayət edir. Siqaret almağa belə pulu olmayan aktyor üçün yalnız səhnə var, Otellonun, Hamletin, Xlestakovun yaşlıları var. Bütün maddi çətinliklərə sına gərən Ərəblinski öz kiçik truppasına qarşı da olduqca qəddardır. Onları şəxsi qayğılardan ayrılmışa, yalnız obraz haqda düşünməyə vadər edən bu tələbkar rejissor Ofeliyanı oynayan Mayanın ciddi xəstəliyini də vecinə alırmı, onu xəstə vəziyyətdə səhnəyə çıxmaga məcbur edir. Ərəblinskinin dahiliyi ondadır ki, Maya səhnədə huşunu itirdikdən sonra tamaşanın yarımqıq qalmaması üçün özü Ofeliya libasında səhnəyə çıxıb onun da əvəzinə bu rolu ifa edir.

Paloni və Yaqo Ərəblinskini Mayaya qarşı amansız olduğu üçün qınayırlar. “Sən necə insansın?” Ərəblinski hayqırır: “Mən insan deyiləm, mən aktyoram!” Doğrudan da, Ərəblinskinin Freylinaya dediyi kimi, “teatr romantika deyil, teatr işgəncədir”. Ərəblinski zavallı Mayanın sevgisini də, onun sənətinə vurulmuş Qrafinyanın məhəbbətini də teatra fədə etmiş böyük aktyordur. Onun yalnız bir

sevgisi var – səhnə. O, özünü yalnız səhnədə xoşbəxt hiss edir. Bütün dünyani teatrın ayaqları altına atmağa hazırlıdır. Firdovsi Atakişiyevin səhnə plastikası mükəmməldir. Rol sanki onun boyuna biçilib.

Gənc aktrisa Natavan Hacıyeva Maya obrazının öhdəsində məhərətlə golur. O, tamaşa içində “Hamlet”in Ofeliyanı canlandırır və onun səhnəyə son çıxışı və ölümü son dərəcə təsirli duyğular oyadır. Maya yuvarlanıb səhnədən yerə düşəndə ön cərgədə oturanlar yürüüb onu tutmağa çalışırlar. Aktrisanın gerçəkdən yixildigini zənn etmişdilər. Etiraf edirəm, 3-cü sırada oturan mən də bir anlıq özümü itirdim və narahat oldum. Xalq artisti Mərahim Fərzəlibəyovla yanaşı oturmuşdum. O anda bir-birimizə baxdıq. Mərahim müəllim qulağıma piçildədi: “Gördün necə yixildi?” Bax, bu, aktrisanın uğurudur!

Unudulmaz rejissorümüz İrana Tağızadənin quruluşunda tamaşa həqiqətən mükəmməldir. Digər aktyorların da tamaşanın uğurunda danılmaz payı var.

Burada fransız teatr nəzəriyyəcisi və rejissor Piter Brukun “Teatr olduqca qəddar sahədir” fikri yada düşür. İnsan bəzən bir ömrün yükünü çəkməkdə çətinlik çəkir. Aktyor isə bir ömürdə onlara insanın ömrünü yaşamağa məhkumdur. Ərəblinski vicdanını ovutmaq üçün yənə də səhnəyə sığınır.

İki hissəli tamaşa təsirli səhnələrlə yadda qalır. Bu əsərdə Hüseyin Ərəblinski dövrünün atmosferi – o zamanlar neft bumu yaşayan Bakı hayatı da, çarizmin Bakıya münasibəti də ustalıqla təsvir edilib. Ən əsası isə fədakar sənətkar və zaman problemi çox yüksək bədii-estetik həllini tapıb. Ərəblinski, onun həmkarları təkcə teatri sevməklə kifayətlenmədilər, teatrin şərəfi, inkişafı naminə gecələrini gündüzə qatıb milli teatr mədəniyyətini formalasdırdılar. “Sənətkarın taleyi” tamaşası bu həqiqəti gözler öünüə sərir. Aktyor sənətinə seçən gənclər mütləq bu tamaşaya baxıb hansı peşənin sahibi olacaqlarını, hansı sənətkarların xaləfləri kimi meydana atıldıqlarını dərindən dərk etməlidirlər. Sənətkarlıq məqamına yetişmək üçün teatrı Hüseyin Ərəblinski kimi sevmək lazımdır. Hər şey bu qədər sadədir və həm də çətindir.

Tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını Əməkdar mədəniyyət işçisi Vladimir Neverov verib. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudiçevdir.

“Sənətkarın taleyi” tamaşasının Azərbaycan teatr mədəniyyətində müstsəna yeri var. Və bu tamaşa bütün zamanlarda sevilə-sevilə baxılacaq.

Kənan HACI